

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü Tofiq Həsənovun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 27 dekabr 2014-cü il tarixli 67 sayılı müraciətlər üzrə

RƏYİ

Bakı şəhəri

29 dekabr 2014-cü il

Mən, ekspert qrupunun üzvləri Tofiq Həsənov 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 102 sayılı Samux- Şəmkir seçki dairəsindən Qaracəmirlı bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Quliyev Akif Pənah oğlunun 2014-cü il dekabrın 27-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətləri araşdırarkən aşağıdakıları müəyyən etdim:

Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən və nəzərdə tutulan şikayət vermə müddətində verildiyindən araşdırmaya qəbul edilmişdir.

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 102 sayılı Samux-Şəmkir seçki dairəsindən Qaracəmirlı bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Quliyev Akif Pənah oğlu Mərkəzi Seçki Komissiyasına müraciət edərək məntəqə seçki komissiyası üzvlərinin qeydə alınmış namizədlərlə qohumluq əlaqəsi olduğunu, səsvermə zamanı bəzi şəxslərin digər seçicilərin yerinə səs verməsini iddia edərək səsvermənin nəticələrinin etibarsız hesab edilməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü kimi tərəfimdən icraata qəbul edilmiş və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipi əsas götürülərək, qanunla müəyyən olunmuş qaydada araşdırılmışdır.

Araşdırma zamanı 102 sayılı Samux-Şəmkir seçki dairəsi dairə seçki komissiyasının və həmin dairənin 44, 45, 46 və 47 sayılı məntəqə seçki komissiyası üzvlərinin, Qaracəmirlı bələdiyyəsi üzvlüyünə qeydə alınmış digər namizədlərin, həmin seçki məntəqəsində müşahidə aparmış müşahidəçilərin izahatlarına və tərtib edilmiş aktlara əsasən müraciətdə iddia edilən faktlar öz təsdiqini tapmamışdır.

Araşdırılıma materiallarına əlavə edilmiş 102 sayılı Samux-Şəmkir seçki dairəsi dairə seçki komissiyasının 22 noyabr 2014-cü il tarixli 20/60 sayılı qərarından görünür ki, 44 sayılı məntəqə seçki komissiyasının sədri A.Ə.Məmmədov və 47 sayılı məntəqə seçki komissiyasının sədri F.B.Mehrəliyev yaxın qohumları bələdiyyə üzvlüyünə namizədliyi qeydə alındığına görə seçkilərin nəticələri elan olunanadək komissiyasının həlledici səs hüquqlu üzvlüyündən azad edilmişlər.

Araşdırma prosesində seçicilər X.M.İsayev, B.K.İsmayılov, A.Ə.Qocayev və digərləri izahatlarında göstərmişlər ki, səsvermə zamanı onlar şəxsən səs vermişlər, digər seçicilərin əvəzinə səs verməmişlər, onların haqqında deyilənlər həqiqətə uyğun deyildir.

Göstərilənlərdən əlavə olaraq 102 sayılı Samux-Şəmki seçki dairəsi üzrə 44, 45, 46 və 47 sayılı məntəqə seçki komissiyasının üzvləri M.Ə.Bayramova, S.Z.Hüseynova, F.N.Cəfərova, T.N.Həşimov, Qaracəmirli bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər M.B.Abdullayev, L.T.Hüseynova, Ş.M.Məmmədov, həmin seçki məntəqələrində müşahidəçi olmuş S.H.İsayeva, D.M.Bayramova, S.S.Osmanov, A.M.Cəfərova, K.İ.Babayeva öz izahatlarında bildirmişlər ki, səsvermə prosesində qanun pozuntusu müşahidə etməmişlər, hər bir seçici şəxsən səs vermişdir.

Tam, obyektiv və qərəzsiz araşdırma ilə əldə edilmiş yazılı sübutlarla müraciətdə iddia olunan hallar təkzib olunduğundan şikayət təmin edilməməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən **rəy ə g ə l d i m :**

1. 102 sayılı Samux- Şəmki seçki dairəsindən Qaracəmirli bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Quliyev Akif Pənah oğlunun 27 dekabr 2014-cü il tarixli 67 sayılı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Rəy qəbul edildiyi andan 18 saatdan gec olmayaraq dərc olunsun (internet saytına yerləşdirilsin) və surəti müraciət etmiş şəxslərə göndərilsin.

Ekspert qrupunun üzvü

Tofiq Həsənov